



Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-5424/2022

23.09.2022

ALİ MƏHKƏMƏ

**Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Ali Məhkəməsi
Mülki kollegiyasının**

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə

Q Ə R A R İ

(Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə,

Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1555/2022 nömrəli iş üzrə 04 iyul 2022-ci il tarixli qərarından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərkən, aşağıdakıları müəyyən etdi:

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “doldurulmuş su kanalının açılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair iddia qaldıraraq, ona məxsus Astara rayonu Miki kəndində olan fərdi yaşayış evinə gedən yolun kənarında olan su kanalını qanunsuz olaraq dolduraraq suyun təbii axarını dəyişdirdiklərinə görə cavabdehlərin qanunsuz olaraq doldurduqları su kanalının açılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cavabdeh İddiaçı və maraqlı tərəf Astara rayon Siyaku Bələdiyyəsinə qarşı “suyun təbii axını dəyişdirməklə yararsız vəziyyət salınmış yolun düzəltməklə əvvəlki vəziyyətə gətirilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

3. Astara Rayon Məhkəməsinin 2(018)-08/2022 sayılı, 19 may 2022-ci il tarixli qətnaməsi (hakim Z.İbrahimov) ilə ilkin iddianın təmin olunması və qarşılıqlı iddianın rədd olunması, ekspertiza xərclərinin cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə, "xxxx" MMC, "X1" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.

4. Həmin qətnamədən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

5. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Tofiq Heydərov - sədrlik edən və məruzəçi, Nüsrət Mirzəyev, Samir Mayılov) 2(106)-1555/2022 sayılı, 04 iyul 2022-ci il tarixli qərarı ilə Cavabdeh2 tərəfindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayətinin MPM-nin 357, 360-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Astara Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, tərəflərin vəsatətləri

a) Kassasiya şikayətinin dəlilləri

6. Qərardaddan Cavabdeh2 kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələbləri qaydasında verildiyindən icraata qəbul edilməlidir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Tərəflərin vəsatətləri

9. Cavabdeh2 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

10. 404-1.3. Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad işdə iştirak edən şəxslərə göndərilənə kimi şikayəti verən şəxsdən onun geri qaytarılması barədə ərizə daxil olduqda kassasiya instansiyası məhkəməsi şikayətin geri qaytarılması barədə qərardad qəbul edir.

Kassasiya baxışının hədləri

11. Hazırki işdə cavabdeh tərəfindən kassasiya şikayətinin geri qaytarılması barədə ərizə daxil olduğundan məhkəmə kollegiyası kassasiya şikayəti üzrə hər hansı bir araşdırma aparmır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və təqdim edilmiş ərizəni nəzərdən keçirərək hesab edir ki, kassasiya şikayətinin geri qaytarılması barədə ərizə qəbul edilməli və kassasiya şikayəti geri qaytarılmalıdır.

13. Ərizənin qəbul edilməməsi üçün əsaslar olmadığından ərizə təmin edilməlidir.

14. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 404-1.3, 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1555/2022 nömrəli iş üzrə 04 iyul 2022-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.